

Məmməd Səid Ordubadi ədəbi tənqidə

Elmira Babayeva

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.

E-mail: elmirababayeva0791@gmail.com

Annotation. Məqalədə Azərbaycan ədəbiyyatında tarixi romanlar müəllifi kimi tanınan Məmməd Səid Ordubadinin müxtəlif mövzuda qələmə aldığı monumental əsərləri tədqiqatda cəlb edilir. Yaradıcılığının ilk dövrlərindən ədəbi tənqidin diqqət mərkəzində olan zəngin yaradıcılığı, xüsusilə yazıçının “İki cocuğun Avropaya səyahəti” (1908), “Bədbəxt milyonçu və yaxud Rzaqulu xan Firangiməab” (1914), “Dumanlı Təbriz” (1933-1948), “Döyüşən şəhər” (1938), “Gizli Bakı” (1940), “Qılınc və qələm” (1946-1948), tarixi sənədlər və faktlar əsasında qələmə aldığı, 1905-1906-ci illərdə çar Rusiyasının fitvası və erməni daşnaklarının əli ilə törədilən faciələri eks etdirən “Qanlı sənələr” (1911) və digər əsərləri bir çox tədqiqatların predmetinə çevrilmişdir. Məmməd Səid Ordubadi yaradıcılığının bir çox məqamları, əsərlərinin mövzu və ideyası, süjet və kompozisiyası, sənətkarlıq xüsusiyyətləri çoxsaylı tədqiqatlarda öksini tapmışdır.

Məmməd Səid Ordubadinin ölməz ədəbi irsi yazıçının öz sağlığından başlayaraq ədəbi tənqidin dövriyyəsinə daxil olmuş, görkəmli ədəbiyyatşunaslar, tənqidçilər, alimlər, şair, yazıçı, tarixçi və filosoflar ədəbin çoxşaxəli yaradıcılığı haqqında biri-birindən dəyərli fikirlər söyləmişlər. Bütün bunlarla bərabər, Məmməd Səid Ordubadinin hələ də geniş oxucu auditoriyasına məlum olmayan və yaxud tədqiqatlardan kənarda qalan bir sıra əsərlərinin, o cümlədən çoxlu sayıda publisistik məqalələrinin ciddi və fundamental əsasında araşdırma böyük ehtiyacı vardır.

Açar sözlər: Məmməd Səid Ordubadi, tarixi roman, ədəbi tənqid, “Dumanlı Təbriz”, “Qanlı sənələr”, “Qılınc və qələm”, Mir Cəlal, Yavuz Axundov, Fəridə Vəzirova

Məqalə tarixçəsi: göndərilib – 07.06.2022; qəbul edilib – 17.06.2022

Mammad Said Ordubadi in literary criticism

Elmira Babayeva

Doctor of Philosophy in Philology

Institute of Literature named after Nizami Ganjavi of ANAS, Azerbaijan.

E-mail: elmirababayeva0791@gmail.com

Abstract. The article explores the monumental works by Mammad Said Ordubadi, known as the author of historical novels in Azerbaijani literature, on various topics. Rich creativity, which has been in the focus of literary criticism since the early days of his work, especially the author's “Journey of two children to Europe” (1908), “Unfortunate millionaire or Rzagulu khan Firangimaa” (1914), “Foggy Tabriz” (1933-1948), “Fighting City” (1938), “Secret Baku” (1940), “Sword and Pen” (1946-1948), based on historical documents and facts, reflecting the fatwa of Tsarist Russia in 1905-1906 and the tragedies committed by the Armenian Dashnaks. “Bloody Years” (1911) and other works have been the subject of many studies. Many aspects of Mammad Said Ordubadi's work, the theme and idea of his works, the plot and composition, the features of his work are reflected in numerous researches.

The immortal literary heritage of Mammad Said Ordubadi has entered the circulation of literary criticism since the writer's lifetime, and prominent literary critics, scholars, poets, writers, historians and philosophers have expressed valuable opinions about the writer's multifaceted work. However, a number of works by Mammad Said Ordubadi, which are still unknown to a wide

audience or out of research, including a large number of journalistic articles, are in great need of serious and fundamental research.

Keywords: Mammad Said Ordubadi, historical novel, literary criticism, "Foggy Tabriz", "Bloody Years", "Sword and Pen", Mir Jalal, Yavuz Akhundov, Farida Vazirova

Article history: received – 07.06.2022; accepted – 17.06.2022

Giriş / Introduction

Azərbaycan ədəbiyyatında tarixi romanlar, dram əsərləri, şeirlər, publisistik məqalələr müəllifi kimi tanınan Məmməd Səid Ordubadi zəngin və çoxşaxəli yaradıcılığı ilə həmişə ədəbi tənqidin diqqət mərkəzində olmuşdur. M.S.Ordubadinin tarixi romanlarında dövrün mürəkkəb və ziddiyətli məqamlarını açıb göstərmək, konkret və tipik hadisələr fonunda bir-birinə zidd olan qüvvələrin təmsilçiləri funksiyasının daşıyıcıları arasında kəskin mübarizə və ixtilafları eks etdirmək kimi önməli məsələlər əsas yer tutur. Tarixi romanlar üçün səciyyəvi olan kəskin konflikt və dramatik diqqəti cəlb edir. Bununla yanaşı, tarixdə mövcud olan, yaşılanan hadisələrlə bərabər, yazıçı fantaziyasının nəticəsi kimi ortaya çıxan ehvalatlar da özüne yet tapa bilir. Bəzən yazıçı real faktlar uydurmanı elə maharətlə sintez edir ki, bunları bir-birindən ayırmak da çətin olur. Əlbəttə, bütün burlar yazıçıdan çox böyük ustalık və maharət tələb edir. Çünkü faktı əsərə daxil etmək hələ realist sənət haqqında müfəssəl təsəssürat yaratmaq demək deyil, faktı dərin və düşündürücü mənə və mündəricə vermək, obrazlaşdırmaq, fikir yükünü dolğunlaşdırmaqla əsl tarixi roman yaratmaq ola. Bu mənada Məmməd Səid Ordubadinin monumental tarixi romanları Azərbaycan ədəbiyyatının xüsusi bir mərhələsini təşkil edir. Yazıçının "İki cocuğun Avropaya səyahəti" (1908), "Bədbəxt milyonçu və yaxud Rzaqulu xan Firəngiməab" (1914), "Dumanlı Təbriz" (1933-1948), "Döyüşən şəhər" (1938), "Gizli Bakı" (1940), "Qılinc və qələm" (1946-1948), tarixi sənədlər və faktlar əsasında qələmə aldığı, 1905-1906-ci illərdə çar Rusiyasının fitvəsi və erməni daşnaklarının əli ilə törədilən faciələri eks etdirən "Qanlı sənələr" (1911) və digər əsərləri bir çox tədqiqatların predmetinə çevrilmişdir. Məmməd Səid Ordubadi yaradıcılığının bir çox məqamları, əsərlərinin mövzu və ideyası, süjet və kompozisiyası, sənətkarlıq xüsusiyyətləri çoxsaylı tədqiqatlarda əksini tapmışdır. Görkəmlı Azərbaycan alimləri Məmməd Arif, Mehdi Hüseyn, Məmməd Kazım Ələkbərli, Mikayıl Rəfili, Əli Sultanlı, Mir Cəlal, Cəfər Xəndən, Ənvar Məmmədxanlı, Əkbər Ağayev, Abbas Zamanov, Kamal Talibzadə, Bəkir Nəbiyev, İsa Həbibbəyli, Fərida Vəzirova, Əkbər Məftun, Yavuz Axundov və başqaları Məmməd Səid Ordubadi haqqında maraqlı məqalə və monoqrafiyalar yazmış, ədibin yaradıcılığında mühüm yer tutan önemli problemləri müxtəlif aspektlərə təhlilə cəlb etmişlər.

Əsas hissə / Main Part

Məmməd Səid Ordubadi həqiqi və qərəzsiz, principial tənqidin yüksək dəyərləndirir, onun ədəbi prosesə və bütövlükde ədəbiyyatımızın inkişafına müsbət təsir göstərə bilmək gücünü və qüdrətini xüsusi nəzərə çarpdıraraq yazardı: "Əsl ədəbi-bədii tənqid obyektiv, müstəqil tənqiddir. Tənqidin əhəvildən xətalarından biri əsərə görə deyil, vaxta görə və şəxsiyyətlərə görə fikir yürtütməkdən ibarətdir" [4]. M.S.Ordubadi doğru-dürüst, inkişafə təkan verən həqiqi tənqiddən uzaq qaçmağın sənətkar üçün böyük qəbahət olduğunu, boş və mənəsiz təriflərdən xoşlanmağın yazıçı və şairləri etalətə və geriliyə yuvarlatdığını əsl sənət üçün ciddi təhlükə hesab edirdi. Buna görə də tənqididə principiallığı, obyektivliyi ümət keyfiyyət kimi qiymətləndirirdi. Ədəbi tənqidin maraqlı dairəsində olan əsərlərdən biri də M.S.Ordubadinin "Bədbəxt milyonçu, yaxud Rzaqulu xan Firəngiməab" romanıdır. Yazıçının mövzusu ırان həyatından götürülmüş bu əsəri, XX əsr Azərbaycan ədəbiyyatında roman janrınnı ilk nümunələrinəndir. Ədib əsərin yazılma səbəbini açıqlayaraq yazar: "1905-06-ci illərdə ıranda başlanmış inqilabi duygularla çox artıq maraqlanırdım. Bu təsir al-

tında olaraq "Bədbəxt milyonçu" adında böyük romanımı yazdım. Roman ıranda gələcək inqilabın şəklini göstərirdi. ıranda bir məşrutə elanından sonra torpaqların kəndlişər verilmə fikrini daşıyır" [25, s.3-4]. Azərbaycan ədəbiyyatşunaslığında əsərin yazılıma tarixi, mövzu və ideyası, sənətkarlıq xüsusiyyətləri haqqında müxtəlif fikir və mülahizələr irəli sürülmüşdür. Professor Firudin Hüseynov "Bədbəxt milyonçu"nın 1907-ci ildə [8, s.216], Mikayıl Rəfili 1914-cü ildə yazıldığını [21, s.115] qeyd etmişlər. Fərida Vəzirova isə əsərin 1907-1909-cu illərdə qələmə alındığını və 1914-cü ildə Bakıda Orucov qardaşlarının matbaəsində çap edildiğini göstərmişdir. "Bədbəxt milyonçu" əsərinin janrı haqqında da bir-birindən fərqli mülahizələr irali sürülmüşdür. Əsər haqqında ilk obyektif fikri Seyid Hüseyn səyləmiş və onu roman adlandırmışdır [14]. Cəfər Xəndən [2, s.119-120] və Resul Rza [26, s.109] da Seyid Hüseynlə həmfikir olmuşdur. Məmməd Arif isə romanı "Azərbaycan ədəbiyyatı tarixində ilk ictimai roman" kimi səciyyələndirmişdir [17, s.94]. Roman haqqında akademiklər Məmməd Cəfər Cəfərov [1, s.109] və Kamal Talibzadənin [13] da fərqli yanaşmaları mövcuddur. Hər iki alim əsəri janrına görə povest adlandırmışdır. Bunularla yanaşı, Mikayıl Rəfili [21, s.115] əsəri bəzən "küçük roman", bəzən də "küçük romantik hekaya", Firudin Hüseynov [8, s.216] "miniatür roman" şəklində xarakterizə etmişlər. Əslinde isə "Bədbəxt milyonçu" roman janrınnı ilk nümunələrindən biridir.

M.S.Ordubadi tarixi romanlarında xalqımızın mübarizələrlə dolu keçmişini, qəhrəmanlıq salnaməsini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini, etnoqrafiyasını yüksək sənətkarlıqla eks etdirməyin əsas məsələ olduğunu diqqət yetirməyin vacibliyini on plana çəkir. Buna görə də göstərirdi ki, yazıçı "...xalqının çatınlıklar qarşısında boyun əymədiyini, eyni zamanda bu matanlı xalqın mərhəmətlə coşan bir qalba, təmiz və ülvə bir vicdانا malik olduğunu göstərməlidir... Bizim nöqsanımızın böyükü orasındadır ki, in迪ə qədər Şərq haqqında sistem üzərində bir tarix yazılmamışdır. Tariximiz bəzən Herodot və Esterabonların buraxdığı ırsılar, bəzən də səyyahların xatirat dəftərlərinə əsasən yazılımışdır" [27, s.13-15]. M.S.Ordubadi tarixi romanlarını yazar-kən, hələ Azərbaycan ədəbiyyatında bu janrıda bir ənənə mövcud deyildi. Bu məqamı diqqət mərkəzində çəkən professor Mir Cəlal "Qocaman ədibin yaradıcılıq yolu" adlı məqələsində yazırkı ki, Məmməd Səid Ordubadi öz tarixi romanlarını qələmə aldığı vaxt "Azərbaycan ədəbiyyatında tarixi roman janrı yaranmamışdır və izlənməli bir nümunə yox idi. Şərq və Azərbaycan inqilabi hərəkatı tarixi yazılmamışdı, hətta tarixçilərin özü üçün bir çox mühüm tarixi hadisələr nəzəri qiymət cəhətdən bir problem olaraq qalmaqdır idi. Bu sahədə dərin elmi tədqiqat az idi. Öz gücünə inanan ədib bu çatınlıklardan qorxmamışdır" [3]. Akademik Məmməd Arif belə qənaətdə idi ki, Məmməd Səid Ordubadi öz tarixi romanlarını qələmə alarkən, təkçə Şərq xalqlarının ictimai-siyasi və ədəbi-mədəni həyatını öyrənib, əsərlərində eks etdirməklə kifayətlənməmişdir, eləcə də Qərb mədəniyyətinə xüsusi önəm vermişdir. Buna görə də öz fikir və mülahizələrini ümumiləşdirərək yazardı: "Qocaman ədibin yaradıcılığında diqqəti cəlb edən cəhətlərdən biri də Şərq mədəniyyəti, Şərq üslubu ilə Qərb üslubunu özündə birləşdirməsi idi" [18].

Məmməd Səid Orubadi tarixi romanlar üzərində işləyərkən zəngin fakt və arxiv sənədlərinə, tarixi məxəzlərə istinad etmiş, mövzu ilə bağlı bütün materialları diqqətlə araşdırılmış, öyrənmiş və əsərlərində sənətkarlıqla həmin mənbələrdən istifadə etmişdir. Ədib "Xatiratından bir parça" adlı məqaləsində yazır: "Gəncliyimdən bugünkü günə qədər yazıçılığda adət etdiyim bir xüsusiyyət vardır ki, o da mövzunun üzərində qapanıb qalmamaqdan ibarətdir. Çünkü bir mövzu üzərində illərce işləmək yazılımı həyatımızın tələb etdiyi təzə-təzə mövzular üzərində işləmək imkanından məhrum edir. Buna görədir ki, 1927-ci ildə "Dumanlı Təbriz" romanını yazmağa başladığım zaman "Gizli Bakı" və s.romanlar üzərində işləyirdim. 1940-ci ilin birinci yarısında "Dumanlı Təbriz" romanının son dördüncü kitabını bitirib Azərnəşər verdiyim vaxt eyni zamanda 39-cu illərdən böyük həcmli tarixi bir romanı da ("Qılinc və qələm" – E.B) davam etdirirdim" [28]. Göründüyü kimi, M.S.Ordubadinin bu qədər zəngin və səmərəli fəaliyyətini şərtləndirən ümət cəhətlərdən biri də yazıcının vaxta düzgün qənaət etməsi, yeknəsəqlikden uzaq qəçməsi və dinamik fəaliyyəti olmuşdur. Yazıçı "Dumanlı Təbriz" əsərini yazarkən arxivində saxlanılan 8 hissədən ibarət olan "Iran tarixi" adlı əsərdən geniş şəkildə yararlanmış, bədii materiala çevirəcəyi fakt və hadisələri sərf-nəzər etmiş, əsərdə canlandırılaçaq tarixi şəxsiyyətlərin həyat və fəaliyyətini diqqətlə araşdır-

mış, İranda və Cənubi Azərbaycanda baş verən hadisələri dərin təhlil süzgəcindən keçirmişdir. Məlumdur ki, 1905-1911-ci illarda İranda baş verən inqilab həm daxildə mövcud olan irticacı rejimə, həm də xarici imperialist qüvvələrə qarşı aparılan azadlıq mübarizəsi idi. Hələ 1906-1907-ci illərdən başlayaraq Təbriz İran inqilabının əsas mərkəzinə çevrilmişdir. Artıq 1907-1908-ci illərdə inqilab fədailəri ilə şah rejiminin tərəfdarları arasında qanlı toqqusmalar baş vermişdir. Rəhim xanın despotizminə, zülmkarlılığına qarşı başlayan xalq hərəkatının önündə Səttar xan və Bağır xan kimi milli qəhrəmanlar gedirdi. Xalqın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan bu fədailərin, xüsusilə Səttar xanın qəhrəmanlığı diller əzberinə çevrilərək, bütün Azərbaycana və İrana səs saldı. Zaqafqaziyadan bu azadlıq mücahidlərinin köməyinə çoxlu insanlar gəlmişdi. Səttarxan hərəkatının bu qədər geniş miqyas alması nəinki İran məmləkəstini, hətta çar Rusiyasını da ciddi narahat etmişdi. Buna görə çar Rusiyasının işgalçi qoşunları 1909-cu ilin aprelində Məhəmmədəli şahın razılığı ilə Təbrizə daxil oldu və bütövlükde Cənubi Azərbaycanı işgal etdi. 1909-cu ilin 16 iyulunda Məhəmmədəli şah taxtdan salınır və xaricə qaçırlar. İngiləbi mübarizənin öndərləri Təbriz valisi Hacı Səməd xan Şücaüddövlənin ilə rəsul tarifindən edam edilir. Rusiya ilə yanaşı, Amerika, İngiltərə kimi dövlətlər də İranı tamamilə işgal edərək, öz müstəmləkəsinə çevirmək uğrunda mübarizə aparırlar. Bütün bu çoxşaxəli və mürakkəb situasiyaları ardıcıl və diqqətlə izləyən yazarı “Dumanlı Təbriz” romanında bu böyük inqilabi proseslərin geniş panoramasını yaratmışdır. “Dumanlı Təbriz” əsəri haqqında ilk fikir söyləyən Mehdi Hüseyn “Dumanlı Təbriz”-də “inqilab” adlı məqaləsində yazarının tarixi mövzuya müraciət etməsini müsbət hal kimi dəyərləndirir. Tənqidçi göstərir ki, romanda Təbriz inqilabı və onun öncülü Səttarxan bütün ziddiyətləri, zəif və qüvvətli cəhətləri ilə birlikdə geniş şəkildə əksini tapmışdır. Mehdi Hüseyn yazarının tam bədii obrazlar və bilməməsini, təsadüfi personajların əsərdə yer almاسını, bəzən isə bədii ibtidaiyin nəzərə çarpmasından kimi qüsurların mövcudluğunu da qeyd etmişdir [20, s.11]. Tənqidçi “Azərbaycan bədii prosası” (1940) adlı məqaləsində “Dumanlı Təbriz” əsərində bəhs edərək yazar: “Ordubadi bu əsərində xüsusən inqilabın sırvı qəhrəmanlarını daha canlı və parlaq boyalarla təsvir edir. Prozamızda ilk dəfə olaraq inqilabçı qadın əlində silah kişilərlə birlikdə mübarizə sənəgərinə atılır. Müəllif bu qadını sxemalaşdırır, bəlkə real şəraitdə, bütün zəif və qüvvətli tərəfləri ilə birlikdə göstərir” [24, s.60]. Görkəmli yazarı Mehdi Hüseyn “Azərbaycan romanı haqqında” (1954) məqaləsində “Dumanlı Təbriz”-i “Azərbaycanda azadlıq və istiqlaliyyət hərəkatı tarixi haqqında həqiqəti gənc nəslə dürüst” göstərən əsər kimi dəyərləndirmişdir [16, s.327]. Mir Cəlal “Böyük problemlər romanı” adlı məqaləsində yazarının tarixi hadisələri doğru, real təsvir etməsini, xalqın ruhunu əks etdirməsini əsərin yüksək məziyyəti hesab edərək yazar: “Romani səhifələdikcə oxucu hadisələrin içərinə girir. Büyük, tarixi bir vaxta söykənməsi, materialın zənginliyi diqqəti cəlb edir. Çarşışmalar, hərbi həyat səhnələri, ümumi xalq həyəcanı romanın əsas, mühüm səhnələrinəndir. İntiqə sonuna qədər real, həyati, sədə, təbib, səlis verilmişdir. Romanın gücü də bundadır” [22, s.48]. Mir Cəlal “Qurtarıcı qəhrəman arınca” adlı ikinci məqaləsində əsər haqqında fikir və müləhizələrinin məntiqi cəhətdən əsaslandıraraq yazar: “Səidin qəhrəmanı irticəilar, şah tərəfdarları, çar cəlladları qarşısında mağlub olur. Lakin Səid bu mağlubiyəti gələcək ədəbi bir qalibiyətin başlangıcı, mübarizə ideyasını kütlələrə yayan bir hadisə kimi vermemi bacarmışdır. Oxucu bu mağlubiyətə kədərlənmədən ziyanət hiddətlərin, həyəcanlanır, düşmənə olmaz bir nifrat bəsləyir. Səttarxanın mağlubiyəti, inqilabi mağlubiyət, irticanın müvəqqəti qələbəsi kimi verildiyindən real çıxmışdır” [10, s.28]. “Dumanlı Təbriz” romanının birinci hissəsi haqqında Məmməd Kazım Ələkbərlinin fikirləri birmənalı deyildir. O, I Ümumittifaq qurultayındakı məruzəsi əsasında yazdığı “Azərbaycan ədəbiyyatı” adlı məqaləsində romana ikili münasibət sərgiləmişdir. Tədqiqatçı əsərin uğurlu tərəflərini qeyd etməklə yanaşı, onun nöqsanlarını ön plana çəkərək yazar: “Ancaq Ordubadi hələ sosialist realizmi metoduna malik olmadığı üçün faktları şiddətlə surətdə təhrif edir, kəndlilərin rolunu qiymətləndirmir. Zaqafqaziya inqilabçılarının qəhrəman təşkilatlılıq və rəhbərlik işlərini göstərmir” [9, s.24]. Əlbəttə, M.K.Ələkbərlinin əsərə münasibətində sosialist baxışlarının təsiri aydın şəkildə duyulmaqdadır. Çünkü yazarını sosialist realizmi metoduna malik olmağıda ittihamlandırımaq dövrün ab-havasını əks etdirən qeyri-obyektiv yanaşma təsiri bağışlayır. Tənqidçinin digər bir iradı isə Zaqafqaziya inqilabçılarının rolunun lazımlıca işıqlandırılmaması

ilə bağlıdır. Lakin əsərdə kəndlilərə ötəri yer verilsə də, inqilabçıların faaliyyətinə geniş yer verilmişdir.

Akademik Məmməd Arif “20 bəhar” almanaxına yazdığı “Azərbaycan sovet ədəbiyyatı” adlı giriş məqaləsində Məmməd Səid Ordubadinin romanlarına bütövlükde nəzər salır, yazarının əsərlərində tarixilik principinin qorunmasını öncə çəkir, struktur, dil və sənətkarlıq məsələlərini şərh edərək yazar: “Ordubadinin romanlarında dövrün, hadisələrin və insanların geniş şahəsi, zəngin faktik materialın məharətlə işlənməsi, süjetlə kompozisiyanın maraqlı quruluşu diqqəti cəlb edir. Bəzi dil və ifadə primitivliyinə baxmayaraq, Ordubadinin romanları Azərbaycan sovet prozasının əhəmiyyətli müvəffəqiyyətlərindən sayılmalıdır” [12, s.13]. Professor Əli Sultanlı “Azərbaycan ədəbiyyatı tarixi”nin III cildində, “Məmməd Səid Ordubadi” ilə bağlı fəsildə “Dumanlı Təbriz”-ə daha geniş yer verir, romanı osasın ədəbiyyatımızın uğuru kimi dəyərləndirir, ancaq bəzi qüsurlardan da xali olmadığını diqqətə çəkarək yazar: “Epic ruhda olan “Dumanlı Təbriz” romanında mülliif çox vaxt hadisəciliyi, macəraçılığı meyil edir, Əbülhəsan və Nina suratlarının açılmasında qəsdən yubanaraq, oxucular sünü surətdə intizarda saxlamağa çalışır. Bu yüngül, sadələvhəcəsinə təsvir əsərləri romanın bədii dəyərini xeyli azaldır” [1, s.399].

Romanın yüksək məziyyətlərindən səhəbəkən Seyid Cəfər Pişəvəri “Ajir” qəzetində (1943) “Dumanlı Təbriz” əsərinin mülliifinə alqışlayaraq yazardı ki, “bu romanın mülliifi oyanan Şərqiyanın ədəbiyyatının vicdanıdır” [5]. Yavuz Axundov yazarının romanda tarixilik principini qorumasını, lazımi materiallardan yerli-yerində və yüksək sonətkarlıqla bəhraləndiyini nəzərə çarpdıraq yazar: “Ədibin “Dumanlı Təbriz”-də təsvir etdiyi tarixi hadisələrin demək olar ki, hamısı sonədlərlə təsdiq edilə bilər. Məsələn, Təbriz əncüməninin İran hökumətinə tabe olmaması, İrana müdaxilə haqqında İngiltərə-Rusiya sövdələşməsi, Məhəmmədəli şahın yenidən taxta gətirilməsi və başqa mühüm hadisələr rəsmi diplomatik sənədlər əsasında təsvir edilmişdir” [29, s.214]. Tədqiqatçı eyni zamanda Məsud Əlioğlunun “M.S.Ordubadinin bu romanında (“Dumanlı Təbriz – E.B), həmçinin başqa əsərlərində realizm zəif id” – fikri ilə razılışmayaraq bildirir ki, “Ordubadinin romanlarında təsvir olunan hadisələr real həyatı müşahidələrin məhsuludur və bu romanlarda bədii həqiqətlə həyat həqiqətini müqayisə de həmin iddianı təkzib edir” [29, s.216].

Məmməd Səid Ordubadinin tarixiliklə müasirliyin sintezindən yaranan geniş və çoxşaxəli yaradıcılığı keçən əsirin əvvəllərindən başlayaraq, çağdaş dövrümüzə qədər Azərbaycan ədəbi tənqidinin maraqlı dairəsində olmuş, yazarının əsərlərinə bəzən obyektiv, bəzən isə subyektiv münasibət bildirilmişdir. Bir çox məqamlarda isə faktoloji materiallara söykənən irihəcmi romanlarında tarixi və xronoloji hadisələrin çoxluğu tənqidçiləri belə bir qənaətə gəlməyə sövg etmişdir ki, tarixçilər də bu əsərlərə münasibət bildirməlidirlər. Tənqidçi Yəhya Seyidov bu mühüm məsələnin vacibliyini gündəmə gətirərək yazardı: “M.S.Ordubadinin əsərlərinə tarixçilərin şərh yazmasına böyük ehtiyac vardır. Sanki buna hiss edən mülliif işin müyyən bir hissəsini görmüşdür. “Dumanlı Təbriz”-də səhifələrin aşağısında bu və ya digər tarixi hadisə, şəxsiyyət haqqında dürüst məlumat verilir, inqilab münasibətləri, həyatlarının sonrakı mərhələsi işıqlandırılır... Romanda elə təfərruatlırlara rast gəlirik ki, bunları hadisələrin iştirakçısının şəhadəti kimi qəbul etmək olar...” [30, s.5]. Tənqidçi “Dumanlı Təbriz” romanı haqqında fikir və müləhizələrinin digər tarixi romanları ilə də əlaqələndirmiş və bununla bağlı bir çox faktlar da göstərmişdir.

M.S.Ordubadi sonuncu tarixi romanı olan “Qılinc və qələm” əsərini yazarkən 300-dən artıq tarixi, elmi, ədəbi məxəzəldən yararlanmışdır. Yazarının uzunmüddəli gərgin axtarışlarının nəticəsi kimi ərsəyə gələn, iki hissədən ibarət olan bu tarixi romanı da ədəbi tənqidin diqqət mərkəzində olmuşdur. Əsər dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş, bununla belə dövrün geniş epik mənzərəsi, içtimai-siyasi və ədəbi-mədəni mühitinin təsviri də romanda mühüm yer tutur. Əsərin zamanın bütün reallıqlarını bütünlükə özündə təcəssüm etdiridiyi diqqətə çəkən Fəridə Vəzirova yazar: “Burada Ordubadi romançılığının bir mühüm xüsusiyyəti – genişliyə, əhatəliliyə, çoxşaxəliliğə meyil özünü göstərir və bu, “Qılinc və qələm”-i yalnız Nizamidən bəhs edən roman çərçivəsindən çıxarı. Ümumiyyətlə, Ordubadi bir insanın tələyini, bir hadisə, bir qısa dövrün konkret mənzərəsi ilə kifayətlənməyi sevmir, onun ilhamı həmişə geniş meydandır axtarır, əngin səmada qanad çalmağı sevir” [7, s.33]. Romanda Nizami Gəncəvi ilə yanaşı,

Şəmsəddin Eldəniz, Atabəy Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Fəxrəddin, Əmir İnanc, Əbüllü, Mücirəddin Beyləqani, Fələki Şirvani, Xaqani, Məhsəti, Qətibə, Hüsəməddin, Səba, Rəna və başqa yaddaşalan obrazlar vardır. Əsərdə XII yüzillikdə Azərbaycan və onun tarixi təleyifi problemi ön plana çəkilir, zəngin sərvətlərə sahib olan məmləkətimizin yadəllişlərin hücumlarına məruz qalması, vətən əvladlarının öz yurdunu mərdliklə qoruması kimi prinsipial və təleyifli məsələlər romanın süjet xəttində aparıcı rol oynayır. Əsərin tarixi əhəmiyyətini, obrazlar aləmini, fəlsəfi mahiyyətini yüksək dəyerləndirən tənqidçi Asif Əfəndiyev yazar: "Müasir nəşrimizin inkişafı baxımından "Qılinc və qələm" daha artıq qiymətə layiqdir, bu əsər son dərəcə güclü xarakterlərlə, dramatik münaqışlərlə, dünya haqqında, məhəbbət haqqında bədii-fəlsəfi fikirlərə zəngindir. Biz burada xüsusilə Şərq poetik ənənələrinində bəhərlənməyin gözəl nümunəsinə görürük. Ordubadi yaradıcılığı nəşrimizdə həm də Şərq poeziyasının orijinal davamı kimi meydana çıxmışdır" [6]. Romanda yaziçinin tarixi həqiqətə sadıq qalması haqqında bir-birindən fərqli fikir və mülahizələr vardır. Əli Sultanlı "Qılinc və qələm" romanı barədə düşüncələrini belə izah edir: "Romanda XII əsr Azərbaycanın siyasi-iqtisadi vəziyyəti, Nizamini və onun hayatı, o zamanki ictimai-siyasi vəziyyət təsvir edilmişdir. Lakin ədib öz təsvirində tarixi həqiqətə az riayət etmişdir" [1, s.402]. Doğrudur, Cəfər Xəndən göstərir ki, "Romandaki bütün şəxsi və ictimai hadisələr sənədlərlə əsaslaşdırılmışdır. Biz yazıçının bu romanı yazmaq üçün yüzlərlə tarixi sənədi nəzərdən keçirdiyinə şahid oluruq" [11, s.127]. Tədqiqatçı Qasim Cahani də "Qılinc və qələm" haqqında fikirlərində israrlıdır ki, "sənətkar heç yerdə tarixi həqiqətdən kənara çıxmamışdır" [15]. Lakin bir çox tədqiqatçılar, o cümlədən yazıçı Mehdi Hüseyn, akademik Ziya Bünyadov, tarixçi Əbülfəz Rəhimov, Yavuz Axundov və başqları öz araşdırılmalarında əsərdə tarixilik prinsipinin pozulması ilə bağlı fikirlər səsləndirmişlər. Yavuz Axundov araşdırmasında əsərdən bir çox məqamlara istinad edərək xeyli sayıda təhürflərin olduğunu diqqətə çatdırır. Tədqiqatçı qeyd edir ki, yazıçı XII əsrdə Şimali və Cənubi Azərbaycanın ayrılığından söz açır ki, bu da Mehdi Hüseynin haqlı tənqidində səbəb olmuşdur. Nizami obrazına münasibətini açıqlayan müəllif bu qənaətdədir ki, yazıçı bu surəti yaradarkən məqsədində nail ola biləməmişdir. Cüntki əsərdə Nizamini şair kimi əfəliyyəti kölgədə qalmış, Azərbaycan ədəbiyyatına gözlənən inciləri bəxş edən dahi sənətkar olması ön plana çıkmamış, daha çox siyasi xadim kimi töqdim olunmuşdur. Yavuz Axundov şairin həyat və əfəliyyəti ilə bağlı tarixi həqiqətə uyğun gəlməyən fakt və epizodları diqqətə çəkərək yazar: "Romanın əvvəlində Şəmsəddin Eldənizin ölümündən sonrakı ilk illər təsvir olunur, Nizami isə hələ ailə həyatı qurmayıb. Faktlar bunun əksini deyir. Şəmsəddin Eldəniz 1175-ci ildə vəfat etmişdir və bu zaman artıq Nizami nəinki evlənmişdi, hətta oğlu Məhəmməd də dünyaya gəlməşdi. 1188-ci ildə tamamlanmış "Leyli və Məcnun"da şairin oğlu Məhəmmədə "Sən ey on dörd yaşılm" xitabı bunu sübut edir. Yaxud romanda Fələki Şirvaninin Nizami ilə az qala həmyəşid olmasına, hətta onların məclisdə birləkde iştirak etmələrindən danışılır. Halbuki bir sira tədqiqatlar həmin faktın tarixi əsasdan məhrum olduğunu göstərir. Ədəbiyyatşunas Azadə Rüstəmovanın ətraflı tədqiqatı Fələkinin vəfat tarixinin ən gec 1165-ci il olduğunu söyləməyə imkan verir. Elə isə təqrübən on il sonra ki hadisələrdə Fələki Nizami ilə birgə necə iştirak edə bilər?" [29, s.353-354]. Roman haqqında ədəbi tənqidin söylədiyi təzadlı fikir və mülahizələri ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, əsərin yazılılığı illərdə Azərbaycan Nizamışunaslığı yenicə yaranmağa və formalşamışa başlamışdı, şairin yaşadığı dövr haqqında geniş, müfəssəl və fundamental tarixi materialların əldə olunması və bir çox faktların dəqiqləşdirilməsində çatınlıklar mövcud idi. Buna görə də tarixi faktlara bağlı söylənilən fikirlərdə yazıçının mövqeyini dəstəkləyənlərlə, əks qütbdə dayananların mülahizələrini bir ortamda araya gətirən Fəridə Vəzirova məsələlərə dəha obyektiv yanaşaraq yazar: "Əsər külli miqdarda ədəbi, tarixi, elmi məxəza istinadən yazılmışdır. Lakin buradakı tarixiliklə "Dumanlı Təbriz" dəki tarixilik arasında müəyyən fərqli vardır. "Dumanlı Təbriz" də ilk baxışda hətta müəllif fantaziyasının məhsulu kimi görünən hadisələrin və surətlərin belə əsasında, çox halda konkret tarixi hadisə və surətlər dururdu. Buna görə də əsərdə tarixi həqiqət olduqca qüvvətli təsir bağışlayırdı. Bunun da səbəbi aydındır. "Dumanlı Təbriz" dəki hadisələrin çoxunu o görmüşdü, eșitmİŞdi, bu, ədib üçün demək olar ki, müasir tarix idi. "Qılinc və qələm" də isə vəziyyət bambaşqadır. "Qılinc və qələm" daha uzaq keçmişdən bəhs edən bir əsərdir. Burada müəllif dəha sərbəst, dəha azad

hərəkət etmişdir. O, tarixi sənədlər ilə taxayyülü, tarixiliklə bədiiliyi bacarıqla birləşdirmişdir" [7, s.109-110].

Məmməd Səid Ordubadi həm də "Molla Nəsrəddin" ədəbi məktəbinin fəal üzvlərindən biri olmuş və jurnalda "Hərdəməxəyal" imzası ilə felyetonlarını, publisistik məqalələrini və satirik şeirlərini dərc etdirmiştir. Akademik İsa Həbibbəyli böyük ədibin jurnalda fealiyyətini yüksək qiymət verərək yazar: "M.S.Ordubadinin satirik publisistikası "Molla Nəsrəddin" publisistika məktəbində xüsusi yer tutur. Dərin ictimai məzmunu, siyasi mahiyyəti və kəsəri etibarılı onun ən yaxşı satirik publisistikə nümunələri bəzi hallarda bu işin böyük üstədi Cəlil Məmmədquluzadənin satiraları ilə yanaşı durmağa layıqdir. "Molla Nəsrəddin" məktəbindəki "balaca felyeton" janrı M.S.Ordubadinin kaşfididir" [23, s.229].

Yazıçının publisistik yaradıcılığında xüsusi yer tutan "Qanlı sənələr" əsəri keçən əsrin əvvəlində tərədipli erməni-müsəlman qarşidurmamasını, xalqımızın başına gətirilən fəlakətləri, milli qırığın və soyqırımları dəqiq faktlar əsasında əks etdirən qiymətli bir əsərdir. 1905-ci ildə baş vermiş dəhşətli fəlakətlər fonda qələmə alınmış "Qanlı sənələr" 1911-ci ildə Murtuza Müxtarovun maddi dəstəyi ilə Haşim bəy Vəzirovun "Səda" mətbəəsində çap olunmuşdur. Yazıçı bu əsəri 245 müxbir məktubu əsasında qələmə almışdır. Müəllif özü də qeyd etmişdir ki, "Qanlı sənələr" də müxtəlif yerlərdə şəxsiyərəzlilik və ya manqət üçün baş vermiş qotllerin tarixçəsini yazmağa deyil, hadisələrin ümumunu gedisi, səbəblərini açmağa çalışmışdır. Yazıçı 1905-ci il qotliamının baş verməsində dörd mühüm səbəbi ön plana çıxarıb yazır: "Birinci səbəb erməni daşnakşutuyu komitəsinin müstəbid bir əsuli-idarəsini təşkil etdiyidir ki, Qafqazda bir taqım qanlı teatrlar oynandı" [19, s.7]. M.S.Ordubadi yazır ki, əldə etdiyi məktubların və mətbuat materiallarının çoxunda daşnak partiyası, onun qanlı cinayətləri kəskin tənqid və ittihəm olunur. İkinci səbəb kimi isə müəllif hökumət və hökumət məmurlarının bu hadisələrə etinasız münasibət bəsləməsini göstərir. 1905-ci il inqilabi mərkəzi hökumətin başını qarışdırır, yerli məmurlar isə erməni terrorundan qorxaraq onların mövqeyindən çıxış edir, heç bir tədbir görmür və Azərbaycan xalqına qarşı qəddar münasibət bəsləyiridər. "Üçüncü səbəb müsəlmanların elmsizliyi və ümüril-hazırədən bixəbər olduqları üçün hökumət məmurlarının Qafqazda tutduğunu əqidəsini və ermənilərin o əqidədən nasıl bir istifadə etdiklərini düşünmədilər... Digər bir cəhət varsa, o da müsəlmanların silahsız və ümüril-hazırədən vüqufszuluğudur" [19, s.10]. Yazıçı dördüncü səbəbi ermənilərin muxtarayı arzusunda olmaları ilə izah edir və göstərir ki, erməni nümayəndələri Londona, Parisə, Amerikada gedib istəklərini həyata keçirmək üçün müəyyən tədbirlər görürlər. M.S.Ordubadi topladığı zəngin faktlar əsasında erməni daşnaklarının tərətdiyi saysız-hesabsız qırığın və fəlakətləri günbəğin qələmə alı, böyük tarixi bir hadisəni ən incə detallarına qədər əks etdirərək bu günümüzə miras qoymuşdur. Erməni vandallarının XX yüzillik boyunca həyata keçirdikləri və analoqu olmayan soyqırım siyasetinin yaxın tarixi keçmişimizdə Qarabağda, Xocalıda yenidən təkrarlanması onların mənfur siyasetinin bu gün də davam etdirildiyini göstərən dəhşətli səhnələrdir. Yavuz Axundov əsərdə reallaşdırılan bu qanlı terrorun hər birimizə bir ibrat dərsi olduğunu xatırladaraq yazar: "Tarixi yaddan çıxaran ekstremit qüvvələrin təxminən 80 il sonra yenidən belə bir fitnəkarlıq başlaması o deməkdir ki, xalqımız keçmişin bu qanlı səhifələrini bir daha nəzərdən keçirməli, gənc nəslə həqiqəti olduğu kimi deməlidir. Bu mənada 1911-ci ildə çap olunmuş "Qanlı sənələr" sənədli-publisist əsəri yaşadığımız günlərdə də olduqca aktual və müasir səslənir, başları dumanlı adamları keçmişin acı həqiqətlərindən ibrat dərsi çıxarmağa çağırır" [29, s.384].

Nəticə / Conclusion

Məmməd Səid Ordubadinin olməz ədəbi irsi yazıçının öz sağlığından başlayaraq ədəbi tənqidin dövriyyəsinə daxil olmuş, görkəmli ədəbiyyatşunaslar, tənqidçilər, alımlar, şair, yazıçı, tarixçi və filosoflar ədibin coxşaxəli yaradıcılığı haqqında biri-birindən dəyərli fikirlər söylemişlər. Klassik tənqidçilərimizlə yanaşı, müasir dövrədə Vəqif Yusifli, Vəqif Sultanlı, Şahən Müşfiq və başqlarının da Məmməd Səid Ordubadi yaradıcılığına çağdaş dövrün prizmasından yanaşaraq, maraqlı fikir və mülahizələr söyleyişinin şahidi olur. Bütün bunlarla bərabər, Məmməd Səid

Ordubadinin hələ də geniş oxucu auditoriyasına məlum olmayan və yaxud tədqiqatlardan kənarda qalan bir sıra əsərlərinin, o cümlədən çoxlu sayıda publisistik məqalələrinin ciddi və fundamental şəkildə araşdırılmaya böyük cəhəti vardır.

Ədəbiyyat / References

1. Azərbaycan ədəbiyyatı tarixi, III cild. Bakı: Azərbaycan EA nəşriyyatı, 1957.
2. Cəfər Xəndan. Ədibin həyatı və yaradıcılığı, "İnqilab və mədəniyyət" jurnalı, 1947, № 4.
3. "Ədəbiyyat qəzeti", 27 mart 1947, № 9.
4. "Ədəbiyyat və incəsənət" qəzeti, 23 sentyabr 1972.
5. "Ədəbiyyat və incəsənət" qəzeti, 18 noyabr 1972.
6. "Ədəbiyyat və incəsənət" qəzeti, 13 yanvar 1973, № 3.
7. Fəridə Vəzirova. Məmməd Səid Ordubadi. Bakı: Elm, 1972.
8. Firudin Hüseynov. "Molla Nəsrəddin" və mollanəsərəddinçilər". Bakı: Yaziçi.
9. "İnqilab və mədəniyyət" jurnalı, 1934, № 11-12.
10. "İnqilab və mədəniyyət" jurnalı, 1935, № 2.
11. "İnqilab və mədəniyyət" jurnalı, 1947, № 4.
12. "20 bahar". Bakı: Azərnəşr, 1940.
13. K. Talıbzadə. "Bədbəxt milyonçu" povesti. "Ədəbiyyat və incəsənət" qəzeti, 14 may 1955, № 20.
14. Kazimoğlu. "Bədbəxt milyonçu, yaxud Rzaqulu xan Fırəngiməab". "İqbəl" qəzeti, 18 aprel 1914-cü il, № 630.
15. Qasim Cahani. "Qılınc və qələm" də tarixi haqqıqt. "Bakı" qəzeti, 24 may 1972-ci il.
16. Mehdi Hüseyin. Ədəbiyyat və sənət məsələləri. Bakı: Azərnəşr, 1958.
17. Məmməd Arif. "Kommunist yazıçı". "Seçilmiş əsərlər". 3 cilddə, I cild. Bakı: Azərbaycan EA nəşriyyatı, 1967.
18. Məmməd Arif. Böyük yazıçı, maraqlı şəxsiyyət. "Ədəbiyyat və incəsənət" qəzeti, 4 noyabr 1972, № 45.
19. Məmməd Səid Ordubadi. "Qanlı sənələr". Bakı, 1911.
20. M.S. Ordubadi. "Dumanlı Təbriz", I kitab. Bakı, 1933.
21. Mikayıl Rəfili. Bolşevik yazıçı. "İnqilab və mədəniyyət" jurnalı, 1947, № 4.
22. Mir Cəlal. Böyük problemlər romanı. "İnqilab və mədəniyyət" jurnalı, 1934, № 3-4.
23. "Molla Nəsrəddin" ensiklopediyası. Bakı: Elm, 2020.
24. Moskvada Azərbaycan ədəbiyyatı dekadası. Bakı: Azərnəşr, 1940.
25. Respublika Əlyazmaları İnstitutu. Arx.16. Q-24/213/14413.
26. Rəsul Rza. "Böyük ədib", "İnqilab və mədəniyyət" jurnalı, 1947, № 4.
27. RƏİ, Arx.1 6, Q-56\480.
28. RƏİ, Arx.16, Q/70/630.
29. Yavuz Axundov. Məmməd Səid Ordubadi (həyatı, dövrü, mühiti və yaradıcılığı). Bakı: Elm və təhsil, 2012.
30. Yəhya Seyidov. Məmməd Səid Ordubadi tarixi romançı kimi. Azərbaycan EA xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1973, № 4.

Мамед Саид Ордубади в литературной критике

Эльмира Бабаева

Доктор философии по филологии

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: elmirababayeva0791@gmail.com

Резюме. В статье исследуются монументальные произведения Мамеда Саида Ордубади, известного в азербайджанской литературе как автора исторических романов на различные темы. Богатое творчество, находившееся в центре внимания литературной критики с первых дней его создания, особенно авторские «Путешествие двух детей в Европу» (1908 г.), «Несчастный миллионер Рзагулу, или Хан Фирангимааб» (1914 г.), «Туманный Тебриз» (1933-1948), «Воюющий город» (1938), «Подпольный Баку» (1940), «Меч и перо» (1946-1948), основанные на исторических документах и фактах, отражающие коварство царской России, 1905-1906 годы и трагедии, учиненные армянскими дашнаками, «Кровавые дни» (1911) и другие произведения стали предметом многих исследований. Многие аспекты творчества Мамеда Саида Ордубади, тема и идея его произведений, сюжет и композиция, особенности его творчества нашли отражение в многочисленных исследованиях.

Бессмертное литературное наследие Мамеда Саида Ордубади вошло в литературоведческий оборот еще при жизни писателя, а видные литературоведы, ученые, поэты, писатели, историки и философы высказали ценные мнения о многогранном творчестве писателя. Однако ряд произведений Мамеда Саида Ордубади, до сих пор неизвестных широкому кругу читателей или неизученных, в том числе большое количество публицистических статей, остро нуждаются в серьезном и фундаментальном исследовании.

Ключевые слова: Мамед Саид Ордубади, исторический роман, литературоведение, «Туманный Тебриз», «Кровавые дни», «Меч и перо», Мир Джалал, Явуз Ахундов, Фарида Везирова